

BAKİ DÖVLƏT UNIVERSİTETİ  
İLAHİYYAT FAKÜLTƏSİNİN

ELMİ  
MƏCMUƏSİ

№ 11 Aprel (Nisan) 2009

## KLASSİK İSLAM DÜŞÜNCƏSİNDE TƏKFİR

i.e.n. Adilə Tahirova\*

Bir müsəlmani və ya müsəlman olduğu hesab edilən bir şəxsi küfrlə ittiham etmək mənasına gələn təkfir Kəlam elmi və İslam hüququ ilə əlaqəli bir məsələdir. Məsələ ilə yaxından bağlı olan terminlərə nəzər salaq. Əvvəlcə iman terminindən başlayacaq. İmanın lügəvi mənaları arasında “təsdiq etmək, bir şeyə könuldən bağlanmaq, boyun əymək” vardır.<sup>1</sup>

İmanın şər'i mənaları haqqında irəli sürürlən fikirlər bunlardır<sup>2</sup>:

**1. İman qəlbin təsdiqidir.** Əhli-sünne alımlarının əksəriyyəti bu fikirdədir. Bu tərifi izah etmək üçün belə deyilir: Dini terminologiyada iman, “Allahdan alıb insanlığa təbliğ etdiyi qəti olaraq bilinən məsələlərdə həzrət Muhəmmədi (s.a.s.) təsdiq etmək, onun doğruluğu haqqında tam qərarlı şəkildə hökm verməkdir”. Bu tərif, dinin etiqadi hökmərinin hamisini əhatə etdiyi kimi, əməli və əxlaqi hökmləri də-dinin qəti əmr, qadağa və tövsiyələri olmaları baxımından-əhatə edir. Buna yaxın başqa bir tərif də belədir: “Vəhdaniyyət, nübüvvət, bə's, cəza, namaz və zəkatın fərz /vacib olması, şərabın haramlığı kimi təfəkkür və mühakiməyə möhtac olmadan, İslamiyyətin əsaslarından olduğu zəruri şəkildə bilinən məssələlərdə həzrət Peyğəmbəri təsdiq etməkdir.” Əsl imanın qəlbədə olduğunu dəlilləri:

يَا أَيُّهَا الرَّسُولُ لَا يَحْزُنْكَ الَّذِينَ يُسْتَأْنِرُونَ فِي الْكُفُرِ مِنَ الَّذِينَ قَاتَلُوا أَمَّا بِأَفْوَاهِهِمْ وَلَمْ تُؤْمِنْ فَلَوْبَهُمْ ...

“Ya Peyğəmbər (Ya Rəsulum!) ürəklərində inanmadıqları halda, dildə: “Inandıq”, deyənlərin (münafiqlərin), yəhudilərdən yalana qulaq asanları,

\* Bakı Dövlət Universitetinin müəllimi

<sup>1</sup> فيروزآبادي، القاموس المحيط، دار الفكر، بيروت، ١٩٩٥، ص. ١٠٦٠

<sup>2</sup> Müxtəlif düşüncə məktəblərinə mənsub İslam alımlarının imanla əlaqəli fikirləri üçün bax:

القاضي عبد الجبار بن احمد، شرح الاصول الخمسة، القاهرة ١٩٩٦، ص. ٧٢٩ - ٧٠١

الماتريدي، كتاب التوحيد، أنقرة ٢٠٠٣، ص. ٦٠١ - ٦١٢

جعفر السبحاني، الایمان والکفر، فوم ١٤١٥، ص. ٢٧.

sənin hüzuruna gəlməyən başqa bir camaata qulaq asanların (onlara casusluq edənlərin) küfr içində vurnuxanları səni kədərləndirməsin.." <sup>3</sup>

**قالَتِ الْأَعْرَابُ آمَّا قُلْ لَمْ تُؤْمِنُوا وَلَكِنْ قُولُوا أَسْلَمْنَا وَلَمَّا يَذْخُلُ الْإِيمَانَ فِي قُلُوبِكُمْ ...**

"(Qənimət əldə etmək iştahası ilə İslama daxil olan) bədəvi ərəblər: "Biz iman gətirdik!" - dedilər. (Ya Peyğəmbər! Onlara) de: "Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: "Biz İslami (müəyyən şəxsi məqsəd, mənfiət naminə) qəbul etdik!" - deyin. Hələ iman sizin qəlbərinizə daxil olmamışdır..." <sup>4</sup>

**مَنْ كَفَرَ بِاللَّهِ مِنْ بَعْدِ إِيمَانِهِ إِلَّا مَنْ أَكْرَهَ وَقَلْبُهُ مُطْمَئِنٌ بِالْإِيمَانِ وَلَكِنْ مَنْ شَرَحَ بِالْكُفْرِ صَدْرًا فَعَلَيْهِمْ عَصْبَ مَنْ اللَّهُ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ**

"Qəlbə imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə (onu ağır təhlükə gözləyir). Lakin qəlbən küfrə razi olanlara (qəlbində könüllü surətdə küfrə yer verənlərə) Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düşər olarlar!"<sup>5</sup>

Rəsulullahın bir hədisi də müşriklərdən birini öldürən səhabə (Üsamə ibn Zeyd) haqqında olmuşdur. Bu müşrik müsəlman səhabənin qılıncını gördükdə şəhadət gətirmiş, ancaq Üsamə buna baxmayaraq onu öldürmüştür. Bunun xəbəri Peyğəmbərimizə çatdıqda səhabənin o müşrikin ölüm qorxusu ilə bunu söylədiyini dedikdə "Öldürdüyün adamın yalan yoxsa həqiqəti söylədiyinə necə qərar verdin, qəlbini yarıb baxdin?" <sup>6</sup> demişdir.

Bundan başqa Peyğəmbərimiz, qəlbində zərrə qədər iman olan şəxsin sonda cənnətə girəcəyini bildirmiştir.<sup>7</sup>

2. İman qəlbin mərifəti olub təsdiq olmadan Allahı və həzrət Peyğəmbərin xəbər verdiklərini qəlbən bilməkdir. Bu, Cəhmiyyəyə aid bir tərifdir. Təsdiqlə mərifət arasında fərq vardır. Bu fikir tənqid edilmişdir: Mərifət cəhalətin ziddidir. Halbuki imanın ziddi küfrdür. Əgər iman mərifət olsaydı hər cahilin kafir, hər alimin də mömin olması lazımlı gələrdi, bu isə mümkün deyil.

<sup>3</sup> Maidə 5/41.

<sup>4</sup> Hucurat 49/14.

<sup>5</sup> Nəhl 16/106.

<sup>6</sup> المسلم، الامان، ٤١

<sup>7</sup> البخاري، التوحيد، ١٩؛ المسلم، الامان، ٨٤

3. İman dilin iqrarıdır (təsdiqidir). Mürciənin bir qisminin və Kərramiyyənin fikridir. Əgər iman yalnız dilin iqrarından ibarət olsaydı münafıqlərin həqiqi müsəlman olması lazımlı gələrdi. Halbuki belə deyil.

4. İman qəlb ilə təsdiq və dil ilə iqrardır. Hənəfi fəqihlərinə və bir çox şia (imamiyyə) alimlərinə görə bir tərifdir. Dünyada müsəlman kimi davranılması üçün dil ilə iqrar da gərəklidir.

5. İman qəlb ilə təsdiq, dil ilə iqrar və üzvlərlə əməl etməkdir. Mötəzilə, Xəvaric, bəzi Şia və Sələfiyyə alimləri bu fikirdədir. Lakin bu məzhəblərin hər biri mürtəkibü-l-kəbirənin (böyük günah işləyənin) hökmünü fərqli şəkildə verirlər. Məsələn Mötəzilədə böyük günah işləyən haqqında əl-mənzile beynə-l-mənzilətəyn, Xaricilərdə kafir, Şia alimlərdə daha çox fasiq hökmü verilmişdir.<sup>8</sup> Ümumiyyətlə bu tərif kamil bir imanın tərifidir. Bu tərif iman əsasları ilə İslam şərtlərini birləşdirir.

Dəlillər: “Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axırətdə) onun üçün böyük əzab hazırlar!”<sup>9</sup> Qadağanı tərk edənin mömin hesab edilməməsinə dəlil gətirilir. Əhli-Sunnə bunu bu əməli halal sayma kimi izah etmişdir.

“Bəli, günah qazanan və qazandığı günahlara əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar.”<sup>10</sup> Buradakı “seyyiə”dən məqsəd də Əhli-sünəyə görə şirkdir.

Belə bir hədis də son tərifin dəlili kimi irəli sürülmür: Zina edən şəxs, mömin olduğu halda zina etməz, oğru da oğurluq edərkən mömin olaraq oğurlamaz. Şərab içən də bunu edərkən mömin olaraq şərab içməz.”<sup>11</sup> Əməli imanın bir parçası hesab etməyənlərin izahına görə kamil mömin kimi oğurluq etməz, imanı nöqsandır və ya bu işi halal hesab edərək yerinə yetirsə mömin olaraq oğurluq etmiş olmaz.

Bundan başqa Qurani-Kərimdə keçən “İman edənlər və saleh əməl işləyənlər...” ilə başlayan bir çox ayə vardır. Bu ayələrdə əməlin imandan ayrı qeyd edilməsi onun imandan olmadığına dəlildir. Bəzi ayələrdə iman,

<sup>8</sup> جعفر السبحاني، الایمان والکفر، ص. ١٦.

<sup>9</sup> Nisa 4/93.

<sup>10</sup> Bəqərə 2/81.

<sup>11</sup> البخاري، اشربة، ١؛ المسلم، الایمان، ٤؛ الكليني، الاصول من الكافي، دار الكتب الاسلامية، ح ٢، ص ٣٢.

əməlin keçərli ola bilməsi üçün şərt qoyulmuşdur: "Mömin olub yaxşı işlər görən kəs isə nə zülmə mə'rız qalmaqdən, nə də (mükafatının) əskilməsindən qorxar"<sup>12</sup>. Bəzi ayələrdə böyük günahın imanla birlikdə ola biləcəyi qeyd edilir.

مِنَ الْمُؤْمِنِينَ أَفْتَلُوا فَأَصْبِلُوهَا بِيَنْهَمَا وَإِنْ طَانِقَنَ...

"Əgər mö'minlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın"<sup>13</sup>.

Alimlərimizin böyük əksəriyyəti, əslində qəlb və ruh hali olan imanı təhlil etdikdə onun əsas ünsürünün təsdiqdən ibarət olduğunu olmuşlar. Bir insan İslamin təqdim etdiyi iman əsaslarını qəlbi ilə təsdiq etdiyi təqdirdə Allah qatında mömındır. Ancaq dili ilə iqrar etməsə, yəni qəlbindəki təsdiqi xəbər verməsə -bunun ən qısa ifadəsi kəlməyi-tövhidi deməkdir. İnsanlar onun mömin olduğunu bilməz və onu müsəlman kimi qəbul etməzlər. Ancaq əməl ilə bəslənməyən və demək olar ki, quru bir iddiadan ibarət olaraq qalan iman, insanın davranışlarına bir kamillik qazandırır. Düşüncə və qəlb sahəsində qalan iman meyvəsiz ağaca benzəyər. İbadət və əməl imanı qüvvətləndirər. Bunları yerinə yetirməzsə imanının nurunu zəiflədər, onu qorumaqda çətinlik çəkər.

Küfr termininə gəlince, lügətdə örtmək mənasını verir. İmanın ziddi kimi inkar etmək mənasına da gəlir.<sup>14</sup> Terminoloji mənası isə, həzrət Peyğəmbərin Allah Təaladan gətirdiyi qəti şəkildə sabit olan məsələrdə inkar və təkzib edib təvatürən bize çatmış dini əsaslardan birini və ya bir neçəsini inkar etmək və bunu dili ilə söyləməkdir. İmanın mahiyyəti ilə əlaqəli fərqli fikirləri olanlar küfrü də bu fikirləri əsasında tərif etmişdir.<sup>15</sup> 1. İmanı qəlbin təsdiqi kimi qəbul edənlərə görə, qəlbin zərurati-diniyyədən (zəruri dini hökmələr) olan məsələlərə inanıb təsdiq etməməsi küfrdir. 2. Qəlbin mərifətidir deyənlərə görə küfr, məsələn Allahi və peyğəmbərlərini bilməməkdir. 3. İmanı dilin iqrarı kimi görənlərə görə qəlbən qəbul etsə də bunu dili ilə söyləməyənlər kafırdır. 4. Qəlb ilə təsdiq və dil ilə iqrarın imanı

<sup>12</sup> Taha 20/112.

<sup>13</sup> Hucurat 49/9.

<sup>14</sup> فيروز آبادي، القاموس المحيط ، ص. ٤٢٤.

<sup>15</sup> Geniş məlumat üçün bax: Ahmet Saim Kılavuz, *İman-küfr siniri*, Marifet yayınları, İstanbul-1982, s. 56-58.

təşkil etdiyini söyləyənlər qəlbin təsdiq etməyib dilin iqrar etməməsini küfr kimi qiymətləndirirlər. 5. İmanı həm qəlbin təsdiqi, həm dilin iqrarı həm də əməl etmə kimi tərif edənlərə görə küfr bu üçündən birinin olmamasıdır. Hətta Xaricilərə görə iman, nafilə və fərz olsun bütün ibadətləri yerinə yetirməkdir. Yəni nafilə əməl belə tərk edilsə insan küfrə düşər.

İsmi faili müzəkkər formada kafir (كافر), cəmi kafirun (كافرون), kuffar (كفار) və kəfərə (كفرة) şəklindədir. Qadınlar üçün isə kafiratun (كافرات), kafirat (كفرات) və kəvafir (كوفار) qəliblərindən istifadə edilir. Təkfir ifadəsi də insanı küfrə aid etmə, kafir hesab etmə kimi mənalara gəlir.

Qurani-Kərimdə keçən küfr məfhumuna nəzər saldıqda burada küfrün əsasən iki mənada istifadə edildiyini söyləmək mümkündür: Şükrün ziddi olan nankorluq və imanın ziddi olan inkar.

Birinci mənaya misallar:

فَإِنَّكُمْ أَنْتُمُ الْمُنَذَّرُونَ وَلَا تَنْهَرُونَ

“Belə olduqda siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!”<sup>16</sup>

وَإِذَا تَأْذَنَ رَبُّكُمْ لَدُنْ شَكَرْتُمْ لَا زَيْدَكُمْ وَلَكُنْ كَفَرْتُمْ إِنَّ حَدَابِي لَشَدِيدٌ

“Yadınıza salın ki, o zaman Rəbiniz bunu bildirmişdi: “Əgər (Mənə) şükür etsəniz, size (olan ne'mətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayıñ ki) Mənim əzabım, həqiqətən şiddetlidir!”<sup>17</sup>

İmanın ziddi olan inkar mənasındaki küfrə aid misallar:

وَقَالَ الَّذِينَ كَفَرُوا لَنْ نُؤْمِنَ بِهَذَا الْقُرْآنَ وَلَا يَأْتِي بِنَّا بِنَيْهِ ....

(Kitab əhlinin mö'minləri məkkəlilərə: "Biz sizin peyğəmbərinizin vəsflərini öz kitablarımızda görmüşük", - söylədikləri zaman) kafir olanlar dedilər: "Biz nə bu Qur'ana, nə də ondan əvvəlkilərə (Tövrata və İncilə) inanırıq!"<sup>18</sup>

Küfrün bir neçə növü vardır: inad və ya inkar küfrü (kainatın yaradıcısının olduğunu bilərək inadla iman etməyən), hökmi və ya əməli küfr (bəzi davranışlar və ya söylənən sözlərə görə İslamdan çıxmaq, məsələn iman əsaslarına istehza etmək, söymək, lağ eləmək, özünü başqa dinlərdəkinə

<sup>16</sup> Əl-Bəqərə 2/152.

<sup>17</sup> İbrahim 14/7.

<sup>18</sup> Səba 34/31.

bənzətmə, mushafi çirkli yerə atmaq, xaç taxmaq), nifaq küfrü (münafıqların küfrü).<sup>19</sup>

Şirk ilə küfr bir-birinə yaxın məfhumlardır. Qurani-Kərimdə eyni mənada da istifadə edilmişdir. Ancaq bəzi alimlərə görə küfr şirkdən daha ümumi olub şirkə də əhatə edir. Yəni hər müşrik kafirdir, ancaq hər kafir müşrik deyil.

Təkfir-yəni bir müsəlmanı və ya elə hesab edilən birini İslam dairəsindən çıxdığını elan etmək- önəmlı bir ittihaddır. İslam cəmiyyəti içinde həyatına davam edərsə, ona salam belə verilməz və salamı alınmaz. Müsəlman qadınla evlənə bilməz, evlənmişsə ayrılar. Öldükdə cənəzəsi yuyulmaz, namazı qılınmaz, müsəlman qəbiristanlığına dəfn edilməz, onunla qohumları arasında varislik hökməri tətbiq edilməz. Öldükdən sonra da cəhənnəmdə əbədi qalar. Bu qədər önəmlı nəticələr meydana gətirəcək bir hökm vermək bəsit və asan bir məsələ deyil.

Lakin təəssüf ki, bir müsəlmana və ya müsəlman hesab edilən şəxsə küfr aid etmək mənasına gələn təkfir, İslam tarixi boyu müxalif qruplara qarşı silah kimi istifadə edilmişdir. İslam tarixində bunu başadan qrup da Xaricilər olmuşdur. Dövrünün problemlərinə də biganə qalmayan alimlərdən biri olan Qəzzali də *Faysalu-t-təzfiqə* adlı əsərində belə yazar: “Əgər bir şəxs küfrü Əşəri, Mötəzilə və Hənbəli kimi müəyyən bir məzhəbə müxalifət etməkdir şəklində tərif edərsə təqlid və təəssüb içərisində İslamin tolerantlıq (müsəmaha) anlayışından uzaqlaşmışdır.”<sup>20</sup> Qəzzali, hər məzhəbin müxalifini təkfir etdiyini və həzrət Peyğəmbəri yalanlamaqla ittihəm etdiyini söyləyərək buna dair misallar da verir. Məsələn Hənbəlilərin “istiva”ni təkzib etdikləri irəli sürərək Əşəriləri təkfir etməsini, Əşərilərin isə təsbihə yönəldikləri üçün Hənbəliləri təkfir etdiyini, Əşərilərin Mötəzilənin ruyətullah məsələsindəki fikrinə görə və elm, qüdrət kimi sifətlərin varlığını inkar etdiyini iddia edərək təkfir etdiyini ifadə edir. Mötəzilə də təaddudu qudəma mənasına gələcəyi üçün sifətlərin qəbulunu tövhidə zidd qəbul edərək Əşəriləri təkfir etmişdir. Göründüyü kimi, hər hansı bir fikrinə görə bir qrup digər qrupu asanlıqla küfrlə ittihəm etmişdir. Məlatinin dediyinə

<sup>19</sup> جعفر السبحاني، الامان والكفر، ص. ٥٧ - ٥٥.

<sup>20</sup> الغزالى، فيصل التفرقـة بين الإسلام والزنادقة، ص ١١.

görə, hətta Cəhmiyyənin bəzi nümayəndələri peyğəmberləri belə təkfîr etmişdir. Belə ki, onlara görə, Allahın zatını ona göstərməsini istədiyi zaman həzrət Musa kafir olmuşdur.<sup>21</sup> Cəhmilərə görə Allahu heç kim axırətdə belə görə bilməz. Bu kimi ifrat davranış təkfîr fəaliyyətinin İslâm dünyasını necə təsir altına alıǵına bir misaldır. Ruyətullah məsələsi belə məzhəblərin bir-birini təkfîr etməsi üçün yetərli səbəb hesab edilmişdir.

Əhli-qiblənin təkfîr edilməyəcəyi məsələsində Əhli-Sünne alımları və Şia alımlardan bəziləri həmfikirdir.<sup>22</sup> İzah tərzləri fərqlidir.

Ümumiyyətlə halal qəbul etmədikcə böyük günah sahibinin təkfîr edilməyəcəyi və əbədi cəhənnəmdə qalmayacağı məsələsində Əbu Hənifə<sup>23</sup>, Əhməd ibn Hənbəl, Cəfər ət-Təhavi bənzər fikirdədir. Böyük günah işləyənin zalim mömin olduğunu, kafir və ya münafiq olmadığını Əbu Hənifə Qurani-Kərimdən bu ayələri dəlil gətirərək müdafiə edir.

“Zün-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (küfr etməkdə həddi aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və (Bizə xoş gəlməyən bu səbirsizliyinə görə) onu möhnətə düşər etməyəcəyimizi (güçümüz, yaxud hokmümüzün ona yetməyəcəyini) güman etmişdi. Amma sonra qaranlıqlar içinde (balığın qarnında; gecənin, yaxud dənizin zülmətində): “(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülmələməşəm)”, -deyib dua etmişdi.”<sup>24</sup>

“Allah (bununla) sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq, sənə olan nemətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcəkdir!”<sup>25</sup>

“(Oğlanları ona: ) "Ata! Bizim üçün günahlarımızın bağışlanması diliə. Biz, doğrudan da, günahkar olmuşuq!" dedilər.”<sup>26</sup>

<sup>21</sup> المطلي، التبيح والرد، ص. ٩٥.

<sup>22</sup> جعفر السبطاني، الإيمان والكفر، ص. ٥٨.

<sup>23</sup> İmamı Azamın beş eseri (əl-Alim və-l mutaallim, əl-Fiqh əl-əbsat, əl-Fiqh əl-əkbər, Risalətu Əbu Hənifə, əl-Vəsiyyə), Tərc. edən Mustafa Öz, ərbəcə orijinalı ilə birlikdə, MÜİFV yayınları, İstanbul-2002, səh. 15-19, səh. 62 (ərbəcə).

<sup>24</sup> Ənbiya 21/87.

<sup>25</sup> Fəth 48/2.

<sup>26</sup> Yusuf 12/97.

Əşəri məktəbinin davamçısı olan Təftazani belə deyir: “Kəbirə işləyən şəxs, dünyadan tövbə etmədən ayrılsa, işi Allaha qalmışdır. Allah istəsə bağışlayar və ya “mənim şəfaətim ümmətinin kəbirə işləyənləri üçündür” hədisinə görə həzrət Peyğəmbər şəfaət edər, ya da Allah o günahın müqabilində əzab verər, sonra da mərhəmeti ilə cənnətə salar. Belə birinin kafırlarla birlikdə əbədi olaraq atasdə qalması caiz deyil. Çünkü qəlbində zərrə qədər iman olanların cənnətə girəcəyinə dair hədislər vardır.”<sup>27</sup> Maturidi isə belə fikirdədir: “Küfr bir haldır. Günah işləmək isə keçici bir haldır. Küfr xaricindəki böyük günahlar müəyyən bir zamanda edilir. Şirk qoşma xaricində bir anda şəhvət hissi ilə edilən günahın cəzası əbədi ola bilməz.”<sup>28</sup> İslam alimləri Rəsulullahın Allaha şərik qoşaraq ölenin cəhənnəmə girəcəyini, Allaha şərik qoşmadan ölenin isə cənnətə girəcəyini bildirdiyi barədə icma etmişdir.

İndi isə hər bir müsəlmanın inanması zəruri olan və bütün İslam düşüncə məktəblərinin ittifaq etdiyi əsasların nələrdən ibarət olduğuna nəzər salaq. Bu əsasları ümumi formada 3 prinsipdə (الأصول الثلاثة ) toplamaq mümkündür:

1. **Allaha inanma** (Allahın varlığı, birliyi, sifətləri və Onun bu aləmin yaradıcısı olduğunu ifadə edir)

2. **Nübüvvətə inanma** (Allahın insanlığa rəsullar və nəbilər göndərdiyini, onların sonuncusunun həzrət Muhəmməd olduğunu, Allahın vəhyini insanlara çatdırın mələyin (Cəbrayıł) olduğunu və s. ifadə edir)

3. **Axırətə inanma** (Dünya həyatından sonra bir axırət həyatının olduğunu, insanın orada bu dünyadaki yaxşılıq və pisliklərinin müqabilini alacağını ifadə edir).

Bunları tövhid, nübüvvət və məad şəklində də ifadə etmək mümkündür. Bunlar Qurani-Kərimin əqidənin əsası kimi bildirdiyi qəti prinsiplərdir. Bunları və həzrət Peyğəmbərin göttirdiyi və dindən olduğu zəruri olaraq bilinən məsələləri (Zərurati-diniyyə) qismən və ya tamamilə inkar edən kafir

<sup>27</sup> سعد الدين نقاشاني، شرح العقائد، ص. ٥٥-٥٠

<sup>28</sup> الماتريدي، كتاب التوحيد، ص. ٦٠١-٦١٢

hesab edilir. Kafir vəsfini alan şəxslər inanmanın zəruri olduğu bu əsasları inkar edənlərdir.<sup>29</sup>

“Ey iman gətirənlər! Allaha və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə endirdiyi Kitaba (Qurana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axırət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmişdir.” (Nisa 4/ 136)

Qurani-Kərimdə sabit olub səhih hədislərdə də ifadə edilən, dindən olduğu qəti formada sübut edilən etiqadi, əməli və əxlaqi bütün hökmələrə inanmaq, bunların fərz/vacib, halal və ya haram olduğunu təsdiq etmək də mömin olmanın şərtidir.

Dini bir məsələnin əqidə mövzusundan sayılması üçün bu iki şərt zəruridir:

1. Qurani-Kərimin açıq və təvil ehtimalı olmayan ayələrinin, bu məsələyə inanmanın gərəkli olduğunu bildirməsi
2. Müsəlmanların, İslamin ilk dövrlərindən günümüze qədər bu məsələni qəbul etmədə ittifaq etmələri.

Neticə etibarıylə Qurani-Kərimin açıq ifadə və hökmərlə etiqad edib iman etməyi əmr etdiyi və Müsəlmanların da ittifaqla qəbul etdiyi və ixtilafa düşmənidikləri hər məsələ İslam əqidəsidir.

Bu əqidə əsaslarının müsəlmanlar tərəfindən anlaşılmış şəklinə gəlincə, məsələn Allahın sıfətləri mövzusunda sıfətlərin Zatla eyni və ya Ondan ayrı olduğu, ruyətullah (Allahın görülməsi) məsəlesi, şəfaət, hesab, mizan, cənnət və cəhənnəmin mahiyyəti kimi məsələlərdə fərqli izah tərzləri İslam əqidəsinin əsasını təşkil etmir. Buna görə bu izah tərzlərindən hər hansı birinin mənimsənilməsi iman əsaslarının əsas mahiyyətinə xələl getirməz. Qurani-Kərim və səhih sünənəyə istinad etdiyi təqdirdə bu və ya digər izahı mənimsəyən şəxs və qrup kafir hesab edilməz. Ümumiyyətlə bir çox fəqih və kəlamçıların fikrinə görə, heç kim zərurati-diniyyə xaricindəki məsələlərə görə təkfir edilməməlidir. Zərurati-diniyyəni inkar, təvatürən sabit dini bir əsası inkar olacağı üçün küfr hesab edilmişdir.

Qurani-Kərimdə belə buyrulmuşdur:

---

<sup>29</sup> Nisa 4/ 136; Bəqərə 2/ 28; Kəhf 18/ 37; Nisa 4/150; Maidə 5/ 81; Tövbə 9/ 44.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا ضَرَبْتُمْ فِي سَبِيلِ اللَّهِ فَتَبَيَّنُوا وَلَا تَقُولُوا لِمَنِ الْبَيْنُمُ السَّلَامُ لَسْتَ مُؤْمِنًا ثُبَّثُونَ عَرَضَ الْحَيَاةِ الدُّنْيَا فَعِنَّ اللَّهِ مَغَايِمٌ كَثِيرٌ كَذَلِكَ كُثُمٌ مَّنْ قَبْلَ فَمَنْ اللَّهُ عَلَيْنَمْ قَبَّيْتُمْ إِنَّ اللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا

“Ey iman gətirənlər! Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman diqqətli olun! Sizə müsəlman olduğunu bildirən (salam verən) bir kimsəyə dünya həyatının puç mənfəətinə tamahsilanaraq: "Sən mömin deyilsən!" deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi. Elə isə, siz də (insanları bir-birindən fərqləndirməkdə) diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən xəbərdardır!”<sup>30</sup>

Həzrət Muhəmmədin (s.a.s.) həyatı və davranışları bizim üçün bir nümunə olduğu üçün onun bu məsələyə münasibətinə nəzər salaq. Həzrət Peyğəmbərin müəyyən şəxs və qrupları təkfir etməsi faktına təsadüf edilmir. Halbuki Mədinə dövründə müsəlmanlar arasında münafiqların olduğu bilinir. Qurani-Kərimdə münafiqlər, kafir və müşriklər birlikdə qeyd edilir və eyni əzabla tehdid edilir. Həzrət Peyğəmbərimiz kimin səmimi imana sahib olduğu, kimin də kafir ikən xaricdən iman etmiş kimi göründüyüünü biliirdi. Buna baxmayaraq o, kəlməyi-şəhadət gətirən və “Mən müsəlmanam” deyən şəxsə, münafiq olsa belə, “Xeyr, sən müsəlman deyilsən” deyib İslam cəmiyyətinin xaricinə atmamış, onu İslam cəmiyyətinin bir nümayəndəsi hesab edərək elə davranışmışdır. Peyğəmbər dövründən etibarən din alımları qəlbi və dili ilə iman etdiyi halda əməllərində nöqsan olanları və haramları işləyənləri mömin hesab edərək onların müsəlman kimi həyat sürmələrinə etiraz etməmişlər.

Həzrət Peyğəmbərin hədисleri tədqiq edildikdə onun müəyyən insanlar və qruplardan çox, şəxsləri təyin edilməmiş tipləri təkfir etdiyi müşahidə edilir. Məsələn: “Kim bir kahinə gedib söylədiyimi təsdiq edərsə...”, “Namazını tərk edən şəxs küfr etmişdir..”, “Allahdan başqasının adına and içən şəxs...” və s. Bu nümunələrdən göründüyü kimi həzrət Peyğəmbərin ümumi bir hökm verdiyi görülür.<sup>31</sup>

<sup>30</sup> Ən-Nisa 4/94.

<sup>31</sup> Ahmet Saim Kılavuz, *İman-küfr siniri*, səh. 76-dan nəqlən, Wensinck, *əl-Mu'cəmul-mufəhrəs li əlfazi-l-hədis*, “Kفر” maddəsi.

Məzhəb təəssübkeşliyi nəticəsində tarixdə elə bir dövr başlamışdır ki, bir məzhəbin prinsiplerinə bağlı olub olmama küfrün meyarı qəbul edilmişdir. Məzhəb təəssübünün ən açıq formada görüldüyü başqa bir yer də məzhəblər arasındakı “firqatun naciya” mübahisəsidir. (73 firqə hədisi) Hər məzhəb özünü düzgün yoldakı, qurtuluşa çatacaq firqə hesab edir. Müxalif qruplara qarşı yazılmış *ər-Rədd alə 'z-Zənadiqa*, *ər-Rədd alə 'l-Mu'təzilə*, *ər-Rədd alə əhli 'l-əhva və-l-bidə'* tipli rəddiyələr bunun sübutudur. Bu davranışın səbəbi hər qrupun, öz məzhəbinin izah tərzini dirlə eyniləşdirməsidir.

**Резюме**

Статья посвящена проблеме «такфир» с точки зрения Ислама. Здесь исследуются такие термины как «иман», «куфр». В статье приводятся доводы из Корана и Сунны Пророка Мухаммеда. В статье также обращено внимание неправильному пониманию «такфира» и злоупотреблению этим приговором со стороны мусульман.

**Summary**

The article is devoted to problem of “takfir” from point of view of Islam. It is investigated the terms as “iman” and “kufr” here. There are proofs from Koran and Sunnah of Prophet Mukhammad. And it is paid attention to misunderstanding of “takfir” and abuse of this order by Muslims.

### İstifadə olunmuş ədəbiyyat

- فیروز آبادی، القاموس المحيط، دار الفکر، بیروت - ۱۹۹۵
- القاضی عبد الجبار بن احمد، شرح الاصول الخمسة، القاهرة ۱۹۹۶
- الماتریدی، کتاب التوحید، انقرة ۲۰۰۳
- جعفر السبحانی، الامان والکفر، فوم ۱۴۱۵
- الغزالی، فیصل التفرقۃ بين الاسلام والزنقة، مصر ۱۹۰۱
- الملطي، التسبیح والرد، بیروت ۱۹۶۸
- سعد الدين النقاشاني، شرح العقائد، استانبول ۱۹۹۹
- الکلینی، الاصول من الكافی، دار الكتب الاسلامية، تهران ۱۳۶۵
- صحيح المسلم، مصر ۱۳۷۴
- صحيح البخاری، مصر ۱۳۲۸
- Ahmet Saim Kılavuz, *İman-küfr sınırları*, Marifet yayınları, İstanbul-1982.
- İmamı Azamın beş eseri* (el-Alim və-l mutəallim, el-Fiqh el-əbsat, el-Fiqh el-əkbər, Risalətu Əbu Hənifə, el-Vəsiyyə), Tərc. edən Mustafa Öz, ərəbcə orijinalı ilə birlikdə, MÜİFV yayınları, İstanbul-2002
- Wensinck, *el-Mucəmul-mufəhrəs li əlfazi-l-hədis*, Leiden 1936-1969.